

AŞAĞI KÜR ÇÖKƏKLİYİNDE QEYRİ-ANTİKLİNAL TƏLƏLƏRLƏ ƏLAQƏDAR PLİOSEN ÇÖKÜNTÜLƏRİNİN NEFT-QAZLILIQ PERSPEKTİVLİYİ HAQQINDA

H.I. Şəkərov, T.X. Niyazov, R.N. Süleymanova, N.R. Ağaməliyeva

“Neftqazelmitədqıqatlayıhə” İnstitutu

Açar sözlər: seysmik kəşfiyyat, geoloji quruluş, Məhsuldar Qat çöküntüləri, qeyri-antiklinal tələ, pazlaşma zonası

Giriş

Məqalədə Aşağı Kür çökəkliyi ərazisində aparılmış geoloji-geofiziki kəşfiyyat işlərinin məlumatlarının yenidən əsasında Pliosen çöküntülərinin geoloji quruluşunun dəqiqləşdirilməsi və neft-qazlılıq perspektivliyi baxımından pazlaşma zonaları ilə əlaqədar qeyri-antiklinal tələlərin müəyyənləşdirilməsi məsələlərinə baxılmışdır. Təyin edilən pazlaşma zonalarının ölçüləri, onları yaradan stratigrafik komplekslərin sayı, çöküntülərin yatım dərinlikləri və qalınlıqları, kollektor xüsusiyyətləri, örtük layların mövcudluğu və həmtəmas zonalarda qazılmış quyularının məlumatları, qeyri-antiklinal tələlərin aşkar olunduğu ərazilərdə neft-qaz yataqlarının formalması barədə fikir söyləməyə əsas vermişdir.

Aşağı Kür neftli-qazlı rayonu (NQR) Böyük və Kiçik Qafqaz, Talyış dağ sistemləri arasında yerləşən Kür dağlararası çökəkliyin cənub-şərq hissəsini əhatə edir. O, şimal, şimal-şərqdən Ləngəbiz-Ələt qalxımı, şimal-qərbədən Göyçay şəhərindən keçən meridian, cənub-qərbədən Talyış sıra dağlarının şimal ətəkləri, cənub-şərqdən isə Xəzər dənizi ilə hüdudlanır (**şəkil 1**).

Çökəkliyin geoloji quruluşu və neft-qazlılığı geoloji-geofiziki və qazima işləri əsasında öyrənilmişdir. XX əsrin əvvəllərindən başlayaraq, sahədə müxtəlif miqyaslı geoloji planalma işləri, xəritəalma və struktur-axtarış qazılması aparılmışdır. Çökəkliyin ərazisi demək olar ki, tamamilə Qədim Xəzər və Müasir dövr çöküntüləri ilə örtülmüşdür. Yalnız rayonun şimal-şərq və cənub-qərb, habelə onun mərkəzi hissələrində yerləşən ayrı-ayrı yüksəkliklərdə Pliosen çöküntüləri yer səthinə çıxır. Qazılmış axtarış-kəşfiyyat quyuları vasitəsilə əsasən, Miosen-Dördüncü dövr çöküntü kompleksi öyrənilmişdir. Bununla belə, palçıq vulkanlarının məhsullarında Mezozoy və Paleogen çöküntüləri sűxurlarının varlığı geoloji kəsilişdə onların da iştirak etdiyini

göstərir [1, 2, 3, 4, 5]. Paleosen çöküntüləri yalnız Hamamdağ, Eosen çöküntüləri isə çökəkliyin əksər palçıq vulkanları məhsullarında öyrənilmişdir. Bu materiallar əsasən gillər, bəzən isə karbonatlı sűxurlarla səciyyələnmişlər.

Oliqosen-Miosen (Üst Maykop, Çokrak, Diatom və Pont mərtəbəsi) yaşılı çöküntülər tək-tək quyularla Mişovdağ, Qarabağlı, Kürovdağ, Kəlaməddin və b. sahələrdə açılmış və əsasən gillərlə, bəzən hallarda isə sərt qumdaşılı təbəqəcikli gillərlə səciyyələnmişdir. Qumdaşlarına əsasən Maykop və Çokrak çökütlərinin kəsilişində rast gəlinir.

Çökəkliyin ərazisində geniş yayılan MQ çöküntüləri gil, qum, qumdaşı və alevritlərin növbələşməsindən təşkil olunmuşdur ki, onların da qalınlığı 3500-4000 m-ə çatır. Kəsilişin orta hissələrində konqlomerat və qravelit sűxurlarına da rast gəlinir. Şimal-qərbədən cənub-şərq istiqamətdə qumların və alevritlərin daha yaxşı çeşidlənməsi müşahidə olunur. MQ çöküntülərinin ayrı-ayrı mərtəbələrinin qalınlığı və litofasial tərkibi həm sahə, həm də kəsiliş boyu dəyişkəndir. Kəsilişin yuxarı hissələri daha çox qumluluğa malik olmaları ilə xarakterizə edilir.

Aşağı Kür çökəkliyi ərazisində MQ çöküntülərinin kəsilişini litofasial və morfoloji xüsusiyyətlərinə görə lay dəstələrinə ayırmak üçün müxtəlif bölgü sxemləri təklif olunmuşdur. Lakin çökəkliyin müxtəlif yerlərində bu çöküntülərin qalınlığı və litologiyası kəskin dəyişdiyindən, bu bölgü sxemlərindən heç birinin bütün ərazi boyu tətbiq edilmə imkanı olmamışdır. Bununla belə, qonşu rayonlarda məlum olan kəsilişlərlə müqayisə edilərək, MQ çöküntülərini üst və alt şöbələrə ayırmak mümkün olmuşdur.

MQ-nin alt şöbəsi, Abşeron yarımadasında olduğu kimi, Qala (Qald), Qırmakıaltı (QALD), Qırmakı (QLD), Qırmakıüstü qumlu (QÜQ) və Qırmakıüstü gilli (QÜG) lay dəstələrindən ibarətdir. Bunlardan QALD, QLD və QÜQ lay dəstəleri daha cox qumluğuna malikdir.